



İQTİSADİ İSLAHATLARIN
TƏHLİLİ VƏ
KOMMUNİKASIYA
MƏRKƏZİ



İXRAC İCMALI

2017-ci il / I RÜB



www.iqtisadiislahat.org
info@ereforms.org

“Qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir”

**Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin pambıqçılığın
inşafı məsələlərinə dair respublika
müşavirəsindəki çıxışından**

Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Bizim böyük “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax, bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıbdır. Üzümçülüyn inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdır, bu il daha da yüksək rəqəm olacaq. Şəki ipək kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammal təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir.

Biz bir neçə ölkədə artıq ticarət evləri yaradıırıq. “Made in Azerbaijan” brendi artıq

Saatlı, 28 mart 2017-ci il



dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir.

Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik.

MÜNDƏRİCAT

- Qeyri-neft sektoru mallarının ixracına dair dövrü məlumat ... 4
- Azexport.az portalına 2017-ci ilin I rübü ərzində daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü ... 7
- Azexport.az portalına məhsullar üzrə daxil olan ixrac sifarişlərinin məbləği ... 9
- Alibaba portalında Azərbaycan mallarının mövqeyi güclənib .. 11
- İxracatçılar icazələri vahid elektron ərizə əsasında əldə edə biləcəklər .. 13
- İxrac təşviqini almaq üçün onlayn müraciət etmək mümkün olacaq .. 14

© İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.

Rüblük ixrac


Qeyri-neft sektoru mallarının ixracına dair dövrü məlumat

I rübdə 274 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulu ixrac olunub

Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artırılması ilə bağlı görülən tədbirlər nəticəsini verməkdədir. 2017-ci ilin I rübündə ölkəmizdə həyata keçirilən ixrac əməliyyatları da bunu təsdiqləyir. Belə ki, I rüb ərzində 273 milyon 554 min ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon 805,6 min ABŞ dolları və ya 11,8 faiz çoxdur.


İxrac olunan əsas mallar kimya sənayesi məhsulları, fındıq, pambıq lifi, təzə və ya soyudulmuş tomat, şəkər, alüminium, xurma, alma və s. dir. Qeyri-neft məhsulların ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və İsveçrə qərarlaşmışdır.

İxrac olunan malların siyahısı və əsas ixrac ölkələri barədə daha ətraflı məlumatla təqdim olunan infoqrammalardan tanış ola bilərsiniz.



I rübdə qeyri-neft məhsullarının ixrac olunduğu 6 əsas ölkə

Əsas ixrac ölkələri (01.01.2017-dən 31.03.2017-dək)




Azərbaycan

Mənbə: Dövlət Gömrük Komitəsi

Dəyəri - min \$

Əsas ixrac malları və dəyəri (01.01.2017-dən 31.03.2017-dək)



Mənbə: Dövlət Gömrük Komitəsi

Azexport təqdim edir

Azexport.az portalına 2017-ci ilin I rübü ərzində daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü

Azexport.az portalına 2017-ci ilin I rübü ərzində 32 ölkədən ixrac sifarişləri daxil olub. Belə ki, portala qonşu Rusiya, Türkiyə, İran və Qazaxıstan kimi ölkələrlə yanaşı ABŞ-dan tutmuş Afrika dövlətləri Toqo və Benin kimi dünyanın müxtəlif ölkələrindən (Danimarka, Fransa, Latviya, Belarus, Moldova, Rumıniya, Tacikistan və s.) sifarişlər daxil olub. Azexport.az portalına daxil olan sifarişlərin çoxluğu baxımından ilk iyirmilikdə qərarlaşan ölkələrlə bağlı daha ətraflı məlumat səhifə 8-də təqdim olunan infoqrammada öz əksini tapıb.


Azexport.az portalında I rüb üzrə daxil olan ixrac sifarişlərinin məbləği



2017-ci ilin mart ayında azexporta daxil olmuş sifarişlər

www.azexport.az

Ölkələr üzrə sifarişlərin bölgüsü



Digər ölkələr


Latviya
Özbəkistan
Amerika
Rumıniya
S. Ərəbistanı
Tacikistan
Kanada
Peru
Nigeriya
Pakistan
Livya
Danimarka
Qazaxıstan
Toqo
Benin



















Mart ayında Azexport dünyanın 20 ölkəsindən sifariş almışdır

İxracın coğrafiyası



Azexport.az portalına 2017-ci ilin I rübündə daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü



 15,7% RUSİYA	 4,5% QAZAXİSTAN	 2,2% PAKİSTAN	 1,1% İTALİYA
 10,1% UKRAYNA	 4,5% NİGERİYA	 2,2% LİVİYA	 1,1% YAPONİYA
 7,9% TÜRKiYƏ	 3,4% ABŞ	 2,2% HOLLANDİYA	 1,1% PERU
 5,6% İRAQ	 3,4% POLŞA	 2,2% ALMANİYA	 1,1% İNGİLTƏRƏ
 5,6% İRAN	 3,4% MİSİR	 1,1% KANADA	 1,1% SUDAN


Mənbə : azexport.az

Azexport.az portalına məhsullar üzrə daxil olan ixrac sifarişlərinin məbləği

Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında isə 27 milyon ABŞ dollarına yaxın ixrac sifarişləri daxil olub. Sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara - meyvə şirəsi, meyvə kompotu, mahlıc, pambıq yağı, tütün, kərə yağı, quru süd, şərab, konyak, boya, yumurta, toyuq əti, fındıq ləpəsi, qarabaşaq, tibbi tənzif, çay, mebel, uşaq bezi, düyü, noxud, makaron- dünya bazarında tələb var.


Yanvar ayında ən yüksək məbləgdə sifarişlər mərciməyə və fındıq ləpəsinə, fevral ayında toyuq ətinə və almaya, mart ayında isə pambıq yağı, mahlıc, tütün, tibbi tənzif, noxud və digər məhsullara daxil olub. Bu barədə daha dolğun məlumat təqdim olunan infoqrammada verilib.

Yanvar ayında azexport.az portalına məhsullar üzrə daxil olan ixrac sifarişləri



www.azexport.az


Fevral ayında azexport.az portalına məhsullar üzrə daxil olan ixrac sifarişləri



Qeyd: 2017-ci ilin fevral ayında təzə və dondurulmuş toyuq ətinə ilkin sifariş 55500 ABŞ dolları olmuşdur. Daha sonra xarici sifarişçi dondurulmuş toyuq ətinə sifarişin həcmi əlavə olaraq 2423500 ABŞ dollarına qədər artırmışdır.

Mənbə : azexport.az

Mart ayında azexport.az portalına məhsullar üzrə daxil olan ixrac sifarişləri



Mənbə : azexport.az


Alibaba portalında Azərbaycan mallarının mövqeyi güclənib

Azexport.az portalı fəaliyyətə başlayandan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən Alibaba.com-da mövqeyi güclənməkdədir.


2016-cı ilin Noyabr ayı ilə müqayisədə 2017-ci ilin mart ayında Azərbaycan mallarının Alibaba.com-da təmsil olunma səviyyəsi 55 dəfə artıb. Infoqrammadan göründüyü kimi, ötən ilin noyabr ayından etibarən qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan mallarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır (Bax səhifə 12-dəki infoqrammaya).

Beynəlxalq ticarət platformalarında məhsullar üzrə təmsil olunma dinamikası

NOYABR 2016



31 mart 2017



Azərbaycan məhsullarının Alibaba.com-da son 5 ayda artım dinamikası

5 ay müddətində Azərbaycan məhsullarının beynəlxalq portallarda təmsil olunma nisbəti **55** dəfə artmışdır.

NOYABR 2016
AZEXPORT.AZ

MART 2017
AZEXPORT.AZ

55
dəfə artmışdır

İxracatçılar icazələri vahid elektron ərizə əsasında əldə edə biləcəklər

Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə edəcəklər. Eyni zamanda ixracatçılar www.azexport.az internet portalı vasitəsi ilə ixrac gömrük bəyannaməsini də elektron qaydada təqdim edə biləcəklər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməli- yatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 3 ay ərzində ixracatçıların bu elektron xidmətlərdən istifadələrini təmin edəcəkdir.

Bununla yanaşı www.azexport.az internet portalında yaradılacaq “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin vasitəsi ilə sahibkarlar xarici biznes tərəfdaşları ilə sənədləri, o cümlədən müqavilələri elektron formada tərtib edib və imzalaya biləcəklər. Həmçinin, real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi təmin olunacaq.

Məlumat üçün bildirək ki, hazırda qeyri -neft sektoru üzrə malların ixracı zamanı müxtəlif dövlət qurumlarında sertifikat və şəhadətnamənin alınması tələb olunur. Bu zaman sertifikatların sayı ixrac edilən ölkədən və məhsulun növündən asılı olaraq dəyişə bilər. Məhz www.azexport.az internet portalı vasitəsi ilə Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçılar cədvəldə göstərilən icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə edə biləcəklər.

Elektron ərizə əsasında elektron qaydada veriləcək icazələr

İqtisadiyyat Nazirliyi

- Mənşə sertifikatı (bütün məhsullar)
- Keyfiyyət sertifikatı (AB-nə ixrac olan yeyinti məhsulları)

Kənd Təsərrüfatı Nazirliyi

- Baytarlıq şəhadətnaməsi (diri heyvan, kəsilmiş ət və ət məhsulları)
- Fitosanitar sertifikat (bitki və bitki məhsulları)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

- Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabani flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsini

Mədəniyyət və Turizm Nazirliyi

- Mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsini

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

- Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsini

İxrac təşviqini almaq üçün onlayn müraciət etmək mümkün olacaq

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq, Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün onlayn müraciət edə biləcəklər. Bu məqsədlə www.azexport.az internet portalında ixracatçılara onlayn müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətin yaradılmasını təmin ediləcək. Eyni zamanda ixrac təşviqinin ödənilməsi prosesin sürətləndirmək üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Portal vasitəsilə ixrac təşviqinin ödənilməsi üçün təqdim edilmiş müraciətə əlavə olunmuş, vəsaitin ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən sənədin həqiqiliyi barədə məlumatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin elektron müraciəti əsasında verilməsini həmin müraciətin daxil olduğu gündən bir iş günü müddətində təmin edəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” təsdiq edib. 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilən bu qaydalar 2020-ci il 31 dekabr tarixinədək

qüvvədə olacaq.

Qaydalara əsasən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir. Şəxslər ixrac təşviqinin alınması üçün ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;
2. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;
3. qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;

4. xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;

5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);

6. qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmana uyğun olaraq, bu proses onlayn olacaq. İxracatçının onlayn təqdim etdiyi sənədlər Azərbaycan

Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) işgünü müddətində baxılacaq və ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu "Məktub-sərəncam" tərtib ediləcək. Bu "Məktub-sərəncam"ın bir nüsxəsi ixracatçıya, bir nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarına əsasən ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı və məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsallar barədə məlumat aşağıdakı cədvəldə əksini tapıb.



"Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası"nın, "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı"nın və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar"ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərnəminin 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin

İxrac təşviqi ödənilən qeyri-neft məhsulların siyahı


<i>Məhsulun kodu</i>	<i>Malın adı</i>	<i>Əmsal</i>
0409 00 000 0	Təbii bal	1,5
0804 20 900 0, 0806 20,0813-dən	Qurudulmuş meyvələr	1,5
0810 70 000 0	Xurma	1,0
0810 90 7501	Nar	1,0
1905-dən	Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərqli şirniyyatları	1,5
2001-dən	Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq	1,5
2002	Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor	2,0
2005	Sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər	2,0
2006 00-dan	Şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq	1,5
2007	Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası	2,0
2008-dən	Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq	2,0
2009	Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi	2,0
2103-dən	Souslar və ədviyyatlar	2,0
2201-dən	Təbii və ya süni mineral sular, qazlı sular	1,5
2202	Alkoqolsuz içkilər	1,5
2204	Təbii üzüm şərabları və üzüm suslosu	2,0
2205	Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları	2,0
2208	Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları	2,0
3004900000-dan	Naftalan mazi	2,0
Qrup 42-dən	Təbii dəridən geyim əşyaları və digər məmulatlar	2,0
5007	İpək parçalar	1,5
5701-dən	Əllə toxunmuş xovlu xalçalar	2,0
5702-dən	Əllə toxunmuş xovsuz xalçalar	2,0
Qrup 61-dən	Pambıq ipliindən geyim əşyaları, ləvazimatları və digər	2,0
Qrup 62-dən	hazır toxuculuq məmulatları	
Qrup 63-dən		
6403	Üstü təbii dəridən olan ayaqqabılar	2,0

İXRAC İCMALI




**İQTİSADI İSLAHATLARIN TƏHLİLİ
VƏ KOMMUNİKASIYA MƏRKƏZİ**

Bizimlə əlaqə

 (+994)12 5213318

 info@ereforms.org

 Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16



/iqtisadiislahat

www.iqtisadiislahat.org | www.ereforms.org | www.ecoreform.az